

Həqiqətin və ədalətin qarşısında hətta erməni hiyləsi də acizdir

Hayastanın gözləntisi yenə gözündə qaldı

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinə vəziyyətə dair aparılmış müzakirələr dünyanın müxtəlif kütłəvi informasiya vasitələrinin gündəmindən düşmür.

Elə ölkəmizin KİV-ində də bu barədə geniş müzakirələr aparılır. Ermənistən mətbuatı da susmur. Məğlubiyyətə öyrəşmiş haylar səslərinin yoğun yerinə salib bir yandan Paşinyana döşəyir, bir yandan da yenə (guya) ne isə qazandıqlarından dəm vururlar.

Görünür, Qarabağda və Şərqi Zəngəzurda darmadağın edilən separatçıların aldıqları ölümçül zərbələrə baxmayaq, ayağa qalxmaq üçün siyasi hiylələrə sarılmaqdan savayı başqa çıxış yolu yoxdur. O üzdən onlar proseslərin sülh məcrasına yönəlməsinə əngollər törədir və həmişə olduğu kimi, yenə də "zavallı erməni xalqı"nın iztirablarından das-tanlar uydururlar. Sübut? Əgər xüsusən son aylar erməni KİV-nə nəzər salsanız, ağlıma-zə gəlməyən yalanların və "ittihəm"ların şahidi olacaqsınız. Guya Qarabağ ermənilərinin ağızlarına aparmağa bir loxma çörəkləri yoxdur, xəstələr dava-dərmənsiz, körpələr pamperssiz qalıb. Guya Azərbaycan erməniləri əkib-becərməyə qoymur, bütün yolları bağlayır. Bir sözə, guya Qarabağ erməniləri ağır blokadaya alınıb. Nə deyə bilərik, hayla-rın yalanına öyrəşmişik və belə getse, dünyanın da öyrəşməsinə çox qalmayıb.

Bunu BMT-nin Təhlükəsizlik Şurasında məlum məsə-lənin müzakirəsinin yekunları da təsdiqləyir. Baxmayaraq ki, həmin iclasda ermənilər tam məglub olsalar da, Paşinyan erməni mətbuatında hamını Hayastanın hansısa "qələbə"yə nail olduğunu inandırmağa çalışır. Amma daxili au-



ditoriyaya hesablanan bu iddia yaşdan quru çıxmaga cəhd etməkdən savayı bir şey deyil. Cənki Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev müzakirələr zamanı Ermənistən tərefinin əsəssiz ittihamlarına elə tutarlı cavab vermiş, Ermənistən Azərbaycana qarşı il-lər boyu tətbiq etdiyi əsl blo-kadanın və törətdiyi vəhşiliklərin mahiyyətini elə açıqlamışdır ki, iştirakçıların əsl hə-qıqətləri qəbul etməkdən savayı seçimləri qalmamışdır.

Y.Əliyev ətraflı izah etmişdir ki, Azərbaycana qarşı 30 il-lük qəddar işgalçılıq siyasəti yeridən Ermənistən beynəlxalq hüquqa rəğbat bəsləsəydi, BMT-nin məlum qətnamə-lərini və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarını qulaqardına vurmazdı. Nümayəndəmiz xatırlatmışdır ki, humanitar yüklerin daşınması ilə bağlı Qarabağda yaşıyan ermənilərlə Yevlax şəhərində görüşün keçirilməsi razılaşdırılsa da, avqustun 5-də Ermənistən müxtəlif bəhanələrlə hər iki razılaşmadan son anda geri çökilmişdir. Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə six əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistən diplomatik səylərə bilə-

rəkden maneçilik törədir. Mə-ruzeçimiz diqqətə çatdırılmışdır ki, Hayastan məsələni həll etməklə yox, beynəlxalq səviyyədə xoas yaratmaq, re-gionda gərginliyi süni şəkil-də alovlandırmaqla möşğuldur. Avqustun 5-də BQXK-vasitəsilə humanitar yüklerin çatdırılmasına dair razılaşma-nın pozulması da bu səbəb-dən olmuşdur.

Yaşar Əliyev yüklerin daşınması üçün Azərbaycanın 2020-ci ildə logistik imkanla-rını təqdim etdiyini, 2021-ci il-də yüklerin BQXK tərəfindən həmin əraziyə çatdırılması üçün Bərdəyə daşındığını, la-kin erməni tərəfin yüklerdən imtina etdiyini də vurgulamışdır. Bildirmişdir ki, Azərbay-can BQXK-dən yerli sakinlər üçün lazım olan malların siya-hisini təqdim etməyi xahiş etmiş və onların çatdırılması üçün bütün maddi-tekniki və infrastruktur dəstəyi göstər-məyə hazır olduğunu demişdi. Lakin Ermənistən tərəfi Azərbaycan üzərindən hər hansı təchizatdan imtina etmişdir.

Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyə-də tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurgulayan daimi nümayəndəmiz bildirmişdir ki, Azərbaycan hökü-

məti bu sakinlərin zəruri mal-lara çıxışını təmin etmək, on-lar üçün müvafiq yaşayış şərait-i yaratmaq əzmindədir. O, həmçinin "Laçın dəhlizi" adla-nan yolun Azərbaycanın suve-ren ərazisi daxilində heç bir ekstraterritorial statusu olma-yan yol olduğunu bildirmiş, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin daşınması üçün nəzərdə tutulduğunu və Azərbaycanın öhdəliklərinə sadiq qaldığını diq-qətə çatdırmışdır.

Ekspertlər qeyd edirlər ki, bütün hallarda iclasın gedisi Ermənistən gözləntilərini gözündə qoymuşdur. Haylar daha təsirli nəticənin olacağını düşünürdülər. Ancaq həqiqət, eləcə də ölkəmizin tərəfdəşla-rının məsələyə ədalətli müna-sibəti Ermənistəna diplomatik müstəvidə növbəti məğlubiyyət yaşatmışdır. Politoloqlar hesab edirlər ki, son nəticədə bu müzakirə rəsmi İrəvanın xarici siyasetinin fləskosu ki-mi qiymətləndirilə bilər. İclası siyasi şouya çevirmek cəhdin-dən daşa dəyməsi Ermənistəna gələcək üçün ciddi dərs olma-lıdır. Haylar başa düşməlidir-lər ki, həqiqətin və ədalətin qarşısında hər cür hiylə, yalan acizdir.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**